

Yeni Beynəlxalq Vahidlər Sistemi haqqında

Gülməmməd MƏMMƏDOV,
ADA Universitetinin dosenti

Hansısa bir kəmiyyəti ölçmək istəyirikse onu bu kəmiyyət üçün qəbul edilmiş vahidlə müqayisə etməliyik. Misal üçün, nəyinsə uzunluğunu ölçmək üçün onu “bir metr” qəbul edilmiş uzunluqla müqayisə etmək lazımdır. Eyni qaydada zamanı “bir saniye”, kütłəni “bir kilogram” və s. ilə müqayisə etməklə olçürük. Ayndır ki, ölçü vahidlərinin hamı üçün və hər yerdə, hər zaman eyni olması arzu olunandır. Öks halda, hər kəs ölçünü öz “arşın” ilə aparsa, bu ölçmələrdə xaos yaradır. Bir anlıq təsəvvür edin, valyuta kimi uzunluğu, kütłəni, zamanı və s. da getdiyiniz ölkələrin vahidlərinə çevirməli olursuz. Bu kimi problemlərin yaşanmaması üçün əksər dünya ölkələri, o cümlədən Azərbaycan, yeddi əsas vahid üzərində qurulmuş *Beynəlxalq Vahidlər Sistemindən* (BVS) istifadə edirlər. Yaradığı ilk vaxtlarda BVS-nin əsas vahidləri işləndikcə aşınmaya və dəyişməyə məruz qalan fiziki obyektlərə təyin olunduğuundan, ölçmələrdə qeyri-müəyyənliliklər yaranırdı. Bu səbəbdən əsas vahidlərin fiziki obyektlərdən asılı olmayan alternativ təyininə keçmək zəruri idi.

Bu məqsədlə keçən əsrə BVS-nin əsas vahidlərdən üçünün fundamental sabitlərə keçilsə də, qalan dördü üçün bu mümkün olmamışdır. Səbəb buna imkan verəcək Plank sabitinin qiymətinin kifayət qədər dəqiqliklə ölçülə bilməməsi idi. Lakin on illərlə davam etmiş yüksək dəqiqliklə laboratoriya ölçmələri artıq buna nail olub. 16.11.2018-ci il tarixdə ölkəmizin de qatıldığı 26-ci Kəmiyyət Ölçüləri və Çəkilər üzrə Baş Konfrans sessiyasında BVS-nin yeddi əsas vahidləndən dördünün fundamental sabitlər vasitəsilə təyin edilmesi qərara alınıb. Bunnar kütłə, cərəyan şiddəti, temperatur və maddə miqdarı vahidləridir. Razılışmaya əsasən, fundamental sabitlər olan Plank sabiti, Boltsman sabiti, Avoqadro sabiti, İşığın vakuumdakı sürəti və Elementar yük üçün ölçülümiş qiymətlər dəqiqliq qəbul edilərək onlar vasitəsilə əsas vahidlər yenidən təyin olunub. Beləliklə, buna qədər ölçü vahidləri dəqiqliq qəbul edilərək fundamental sabitlər ölçülürdüsə, bundan sonra fundamental sabitlərin ölçülümiş qiymətləri dəqiqliq qəbul olunaraq BVS-nin əsas vahidləri onları ifadə edilmiş formada ölçüləcək. Bu keçidin indi baş verməsinin səbəbi, yuxarıda qeyd edildiyi kimi, BVS-ni fiziki obyekt olan kütłə etalonundan azad edə biləcək Plank sabitinin qiymətinin kifayət qədər dəqiqliq ölçüməsinin yalnız son illərdə mümkün olmasına. Öks halda vahidlərin fundamental sabitlərlə ölçülməsi ilə onların kütłə etalonuna əsaslanan təyini arasında arzu olunmaz fərqlər yaranı bilərdi. Aşağıdakı konkret nümunədə mümkün fərqlər daha aydın görünür.

Məlumdur ki, materia ya zərrəcik və dalğa təbiətinə malikdir və enerji porsiylarla (kvantlarla) mövcuddur. O cümlədən Albert Eynsteiniñ kütłə (M) və enerji $E=Mc^2$, Maks Plankin isə tezlik (v) və enerji $E=hv$ arasındaki münasibətlərini biliyik. Burada c işığın vakuumdakı sürəti, h isə Plank sabitidir. Onu da bilirik ki, işığın zamanda sükunət kütłəsi olmayan zərrəcik (foton) və ya müyyəyen tezliyi olan dalğa kimi təsəvvür edilə bilər. Digər bir fakt da odur ki, elektron və pozitronun görüşməsi iki eyni tezlikli fotonun yaranması ilə nəticələnir. Bu fotonlardan birinin və elektronun enerjiləri arasında $Mc^2=hv$ bərabərliyini yazıb Plank sabiti üçün $h=$

Mc^2/v ala bilerik. Buradan, prinsipcə, kütłə etalonu ilə elektronun kütłəsini, atom saatı ilə (zamanın necə ölçülüyü haqda daha sonra) fotonun tezliyini ölçməklə və işığın vakuumdakı sürətindən istifadə etməklə, Plank sabitinin təcrübə qiymətini ala bilərik. Qeyd edim ki, hazırda Plank sabitinin qiyməti daha dəqiqliq Kibbl tərəzisi (ing. *Kibble Balance*) ilə realizə olunur.

Sadəlik üçün fərəz edək ki, $h=Mc^2/v=521M/3$ (m^2/san). Kütłə etalonunu istifadə edərək kütłəsi 1 kq olan “elektron” üçün (elektronun kütłəsi reallıqda 1 kq deyil!) ölçmədə $h = 173$ alsaq və bunu sabit saxlayaraq elektronun kütłəsi üçün $M=3h/521$ istifadə etsək, o zaman $3 \times 173/521 = 0.996161$ alarıq. Amma $h = 173.66$ ölçü biləsək, $3 \times 173.66/521 = 0.999962$ alarıq. Yəni h vasitəsilə təyin edilmiş kütłə və etalon kütłə ilə təyin edilmiş kütłə arasında əvvəlkindən 100 dəfə az fərq yaranacaq. Göründüyü kimi, h -in qiymətini təcrübədə nə qədər dəqiqliq ölçsək, “elektron” kütłəsinin etalon kütłə ilə ölçülümiş qiyməti və onun h vasitəsilə ölçülümiş qiyməti arasında fərq də o qədər az olar. Bu səbəbdən, Plank sabitinin təcrübə qiymətini kifayət qədər dəqiqliq bilmədən, BVS-nin əsas vahidlərinin yeni təyin üsuluna keçmək qlobal texnologiyalarda, mübadilələrdə, eləcə də həssas elmi ölçmələrdə ciddi uyğunluqlar yarada bilərdi. Bunlara rəğmən, yaranı biləcək fərqləri qəbul etmək üçün beynəlxalq razılışma zəruri idi.

Bu razılışmaya qədər kütłə vahidi 130 il əvvəl, 1889-cu ildə istehsal edilmiş və Parisdə saxlanan kütłəsi bir kilogram qəbul edilmiş xüsusi tərkib və formalı kütłə etalonu idi. Təyinə görə etalonun kütłəsi dəyişməz qalmalı və xəta sıfır olmalı idi. Lakin, sonuncusu 1989-cu ildə olmaqla, aparılmış üç yoxlama onun kütłəsinin artığını göstərirdi. Buna görə hələ keçən əsrin ortalarından başlayaraq, əsas vahidlərin zaman və məkəndən asılı olmayan universal təyin üsuluna keçmək zərurəti yaranmışdı. Bu məqsədlə keçən əsrə “Saniyə” sezium-133 atomunun iki spesifik enerji səviyyəsi arasında keçid tezliyi ilə (1967), işıq şiddəti ölçmək üçün istifadə edilən “Kandela” spesifik tezlikli lazerin vahid cism bucağı daxilində şüalanma güclü ilə (1979), “Metr” isə işığın vakuumdakı sürəti ilə (1983) təyin edilməsinə keçilmişdir. Son razılışmaya (2019) görə isə kütłə vahidi seziumun keçid tezliyi, işıq sürəti və Plank sabiti üçün dəqiqliq qəbul edilmiş qiymətlər vasitəsilə təyin edilməyə başlayıb. Artıq bir kilogramın nə qədər olduğunu hər kəs lazımi avadanlıqla (Kibbl tərəzisi ilə) təcrübə yolla yuxarıda qeyd edilən fundamental sabitlərlə kifayət qədər dəqiqliklə müyyəyen edə bilər. Bunun üçün hansısa ölkədə və ya beynəlxalq təşkilatda saxlanan kütłə etalonuna ehtiyac yoxdur. Beləliklə, 130 il dünyaya xidmət etmiş kütłə etalonu 20.05.2019-cu il tarixdə effektiv olaraq tarixə qovuşdu.

Maraq üçün qeyd edim ki, Saniyənin 1967-ci ildəki yeni təyin üsulu xətası bir neçə milyon ildə bir saniyə olan atom saatlarının yaranmasına getirib. Belə yüksək dəqiqliklə atom saatlarının tətbiq sahələrində biri istifadə etdiyimiz qlobal naviqasiya (GPS) sistemləridir.

Aşağıdakı diaqramlarda BVS-nin yeddi əsas vahidinin hər birinin hansı fundamental sabitlər vasitəsilə təyin olunduğu göstərilmişdir. Mərkəzdəki “SI” simvolu BVS-nin fransızca abreviaturasıdır. Ortada Plank sabiti h , işıq sürəti c , elementar yük e , Boltsman sabiti k , Avoqadro sabiti N_A , Seziumun keçid tezliyi Δv və işıq verimi (ing. Luminous efficacy) K_{cd} göstərilib. Kənarda isə BVS-nin əsas ölçü vahidləri olan uzunluq (m), zaman (s), kütłə (kg), maddə miqdarı (mol), temperatur (K), cərəyan şiddəti (A) və işıq şiddəti (cd ; ing. cd) göstərilib. Rənglər vasitəsilə hər bir

əsas vahidin hansı fundamental sabitlərlə ifadə olunduğu göstərilmişdir. Daha ətraflı məlumatı Kəmiyyət Ölçüləri və Çəkilə üzrə Beynəlxalq Büronun rəsmi vəb səhifəsindən əldə etmək olar: <https://www.bipm.org>.



Zaman vahidi olan “Saniyə”
 Δv ilə təyin olunub.



Uzunluq vahidi olan “Metr”
 c və Δv ilə təyin olunub.



Kütłə vahidi olan “Kilogram”
 h , c və Δv ilə təyin olunub.



Cərəyan şiddəti vahidi olan
“Amper” e və Δv ilə təyin
olunub.



Temperatur vahidi olan
“Kelvin” K , e və Δv ilə təyin
olunub.



Maddə miqdarı vahidi olan
“Mol” N_A ilə təyin olunub.

Qeyd: Diagramlar BIPM-ə məxsusdur və bu məqalədə istifadə üçün icazə alınır. İcazə matni sağda göstərilir.

Note: Diagrams belong to the BIPM and are used with permission in this article. The permission text is on the right.

*İşıq şiddəti vahidi olan
“Kandela” h , K_{cd} və Δv ilə
təyin olunub.*

The BIPM gives permission to use the SI logo (copyright info: <https://www.bipm.org/utils/comon/pdf/SI-Illustration-Copyright.pdf>) for an article about the revision of the SI to be published in the Azerbaijani Teacher Newspaper “Azərbaycan müəllimi qızəti”. —Céline Planche, Librarian/Drafting Officer, BIPM

BVS-nin tarixinə nəzər salsaq, 1789-cu ilin Fransız İngilabına qədər təkə Fransanın özündə bəzi texminlərə görə 250,000-dən çox ölçü vahidi mövcud olub. O zaman bu, ticarətdə, vergi yiğimlarında və elmi ölçmələrdə uyğunluqlar yaradırdı. Ona görə də fransız maarifçiləri Fransanın hüdüdləri daxilində vahidləri standartlaşdırmağa başlamışdır. Sonrakı bir əsrə yaxın dövr ərzində bu təşəbbüs Fransanı əhatə etməklə yanaşı, digər ölkələr də yayılmış və 20.05.1875-ci il tarixdə 17 ölkənin iştirakı ilə Parisdə BVS-nin əsasını qoymuş Metr Konvensiyasının qəbul olunması ilə nəticələnmişdir. Konvensiyanın qəbul olunduğu gün hər il Ümumdünya Metrologiya Günü kimi qeyd olunur. Bu il 20 may hədə BVS-nin əsas vahidlərinin yeni təyin olunma üsulunun dünya boyu qüvvəyə minməsi kimi tarixdə qaldı.

BVS-nin əsas vahidlərinin hamisinin məkan və zaman invariantları olan fundamental sabitlərlə ifadə edilməsi elmi ölçmələri daha dəqiqliq etməklə yanaşı, müasir texnologiyalar üçün kvant meteroloji infrastrukturun yaranmasına imkan yaradacaq. BVS-nin əsas vahidlərinin yenidən təyin edilməsi gündəlik həyatda nəzərəçarpacaq dərəcədə hiss olunmasa da, müasir istehsalda, xüsusilik kükürt kütłələrin dəqiqliməsinin vacib olduğu yarımkiricilər və əczaçılıq sənayeləri üçün böyük əhəmiyyət kəsb edir. Ona görə də BVS-də edilmiş son yeniliklərin həm ölkə dərsliklərində, həm də “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda nəzərə alınması vacibdir.

Müəllif haqqında: Gülməmməd Məmmədov, Ph.D., 2016-ci ildən “ADA” Universitetində çalışır. Maye kristallar fizikası üzrə magistr dərəcəsini (2010), təcrübə və nəzəri biofizika üzrə isə fəlsəfə doktorunu (2015) dərəcəsini prof. Kenneth W. Foster-in rəhbərliyi altında ABŞ-in Nyu-York ştatında yerləşən Sirakuz Universitetində alıb. O, həmçinin İtaliyanın Triest şəhərində yerləşən Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzində Yüksək Enerjilər Fizikası üzrə birləşik diplom programını prof. Goran Senjanovic-in rəhbərliyi altında tamamlayıb (2007). Bundan sonra isə Bakı Dövlət Universitetinin Fizika fakültəsini fərqlənmə diplomu ilə bitirərək (2005), bir il (2005-2006) eyni fakültənin bərk cıslar fiziğində kafedrasında mərhum akademik Bəhrəm Əsgərovun rəhbərliyi altında magistr pilləsində təhsil alıb.